

KİVDF
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Geniş ərazilərdə məs-kunlaşmış türk xalqla-ri qədim tarixi keçmiş-sə malikdirlər. Türkərin ya-şayış məskənlərinin qədimliyi haqqında məsələlər tarixi qaynaqlarda öz əksini tap-mışdır. Türk etnosu - altaylar, özbəklər, qazaxlar, qır-ğızlar, türkmənlər, qaraqal-paqlar, uyğurlar, qumuqlar, başqırdılar, azərbaycanlıları və başqaları dünya elm və mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində mühüm xidmət göstərmışlər. Türk xalqlarının həyatı, yaşıyış tərzi, mədəniyyəti və düşünsə tarixi ilə əlaqədar məsələlərin öyrənilməsi hər zaman aktualdır. Bu mənada əsası 1911-ci ildə qoyulan "Türk Yurdu" dərgisinin fəaliyyəti əvəzsizdir.

"Türk Yurdu" dərgisinin ilk sayı 30 noyabr 1911-ci ildə çapdan çıxmışdır. Türkî-yənin böyük alımı Hilmi Ziya Ülkən (1901-

105 YAŞLI DƏRGİ - “TÜRK YURDU”

1974) "Türk Yurdu" dərgisinin təmelinin o dövrə Türkiye'de fəaliyyət göstərən gör-kəmlı Azərbaycan mütefəkkiri Əhməd bəy Ağaoğlunun (1869-1939) evində atıldığını qeyd etmişdir. Əhməd bəy Ağaoğlu (Ağaoğlu) 1911-ci ildə "Türk Yurdu" dərgisinin ilk sayında dərc etdiirdiyi "Türk aləmi" adlı məqaləsində "xəyal qəder geniş və yene xəyal qəder mübhəm olan Türk aləminin" hüdudunu çekmeyin çətin olduğunu bildirmiştir. Dahi mütefəkkir müasir dövrdəki Türk aləminin hüdudunun bu qəder geniş olmayıb, yalnız türk ünsürünü əhatə edən, türk ilə yaşayan məməkətlər dairəsində olduğunu yazmışdır.

"Türk Yurdu" dərgisinin çapından sonra "Türk Ocağı" adlı yeni bir cəmiyyət yaranmış, "Türk Yurdu" dərgisi də bu cəmiyyətin nəşr orgəni olmuşdur. Ümumiyyətə, "Türk Yurdu" dərgisinin və "Türk Ocağı"nın yaradılmasında bu dövrə Türkiye-də yaşayan türkdilli xalqların ziyanları birgə iştirak etmişlər. Bu mənada Əhməd bəy Ağaoğlu, Fuat Sabit Ağacık (1887-1957), Yusif Akçura (1876-1935), Mehmet Emin Yurdakul (1869-1944) "Türk Ocağı"nın yaradıcılarıdır. Hilmi Ziya Ülkən "Türkçülüyün hərəkatlı müdafiəcisi" kimi təqdim etdiyi Yusif bəy Akçuranın "Türk Ocağı"nın qurucularından olub "Türk Yurdu" dərgisini fasiləsiz olaraq illerle idarəetdiyi, "bir zaman "Türk Yurdu" ve


"Ocaq" demək, Akçura deməkdi" yazmışdı. O, İsmayıllı Qaspiralının Türkiye xaricində türklerlə Türkiye türkleri arasında fərq olmadığını, Türkçülükün birlik olduğu fikrini müdafiə etdiyini göstərmişdir.

Türkiyeli alim, Dr. Hüseyin Tuncer "Türk Yurdu"nun yüz illik panoramı" (Türk Yurdu, Ocak 2011) adlı məqaləsində "Türk Yurdu" dərgisinin 1911-ci ildən etibarən müəyyən fasilələrlə nəşr edildiğini, bütün türkdilli xalqlar üçün ortaq bir ideya yaratmağa çalışdığını, elm və kültür sahələrində əzm göstəriyini, Qərb mədəniyyəti yolunda irəlilədiyini qeyd etmişdir. O, Mehmet Emin Yurdakul, Ömer Seyfəddin (1884-1920), Ziya Gökalp (1876-1924), Əli Canip Yonəm (1887-1967), Yusif Akçura (1876-1935), Əhməd Ağaoğlu, İsmayıllı Qaspiralı (1851-1914), Əhməd Zəki Veli-di Togan (1890-1970), Xalidə Edip Adivar (1884-1964), Nəcip Fa-zıl Kışakürek (1904-1983), Həmdullah Suphi Tanrıöver (1885-1966), Rəşad Nuri Güntəkin (1889-1956), Hilmi Ziya Ülkən, Ziyaəddin Fəxri Fındikoğlu (1901-1974), Rəmzi Oğuz Arıç (1899-1954), Reşid Rahmeti Arat (1900-1964), Osman Turan (1914-1978), Faruk Sümer (1924-1995) və Türk düşüncə həyatında tanınmış başqa şəxsiyyətlərin də "Türk Yurdu" dərgisində məqalələrinin çap olduğunu bildirmiştir.

Hilmi Ziya Ülkən Ziya Gökalpın 1913-cü ildə İstanbulda gəldiyi dövrdən dərgide məqalələr çap etdiirdiyini, "Türkleşmək, İslamlamaq, Müasirleşmək" silsilə yazılarının ona eşi kimliyini qazandırdığını yazmışdır. O, Ziya Gökalpın Türkçülük cəreyanına Əli bəy Hüseynzadənin təsiriyle daxil olmasını, "Türkleşmək, İslamlamaq, Müasirleşmək" fikriyle "Tur'an" ideyasını ondan mənimsədiyini göstermişdir.

Türkiyeli alim Hüseyin Tuncer "Türk Yurdu" dərgisinin bütün Türk dünyasında böyük maraqla qarşılandığını qeyd etmişdir: Dərginin Çar Rusiyasında yaşayan türk xalqları arasındaki əks-sədasi narahatlıq yaradır, buna görə qadağan edilir. "Türk Yurdu" dərgisi nəsillər üzərində təsiri olmuş, təbliğ etdiyi fikirlərə görə bir məktəb olmaq xüsusiyyəti göstərmişdir. Türk düşüncə və sənət həyatına xidmət etmiş, əlaqəlaşdırma prosesində Qərbin texnikasını və mədəniyyətini almaq, kültürde milli dəyərlərə bağlı qalmaqla bağlı fikirler irəli sürmüslər. Türk millətinin getdikcə tərəqqi edən elm, texnika və sənətde Qərbi örnek almasının lazımlılığı yolu-nu təlqin etmişdi.

Görkəmlı düşüncə sahiblərinin yaradıcılıqları haqqında məqalələr dərgide geniş şəkildə işıqlandırılmışdır. Belə ki, dərgidə bütün türkdilli xalqların mədəniyyət tarixi haqqında məsələlər əks olunmaqla yanaşı, Yunis İmrəyə, Ziya Gökləpa, Hilmi Ziya Ülkəne, Ziyaəddin Fəxri Fındikoğluna və başqa mütefəkkirlərə həsr



Ağustos 2007 Cilt: 27 Sayı: 240 Fiyatı: 5.00 YTL ISSN: 1300 - 2333

Yarımçıq novella



İçeriyə vurulan zəng tənəffüsə çıxan uşaqların hərəket istiqamətini dərhal sinif otaqlarına doğru dəyişir. Bir-birini itələyərək sinfə daxil olan uşaqlar öz yerlərində oturmağa tələsirlər.

2 Ne-li məktəbin VIII sinfinde oxuyurdum. Hansı dərs idisə müəllim gelib çıxmırı. Uşaqlar dərsin "boş" olacağını guman edib yenidən hərəkətə gedilər. Sinifdə sakitlik pozuldu. Ele bu zaman məktəbin dərs hissə müdiri Niyazi müəllim qapıda göründü. O, sinfə daxil olub uşaqlara müəllimin gəlməyəcəyini bildirdi. Onun sinifdə olması o demək idi ki, dərs boş keçməyəcək. Sinifdə tam sakitlik yarandı.

Niyazi müəllim ədəbiyyat müəllimi idi. Lakin bize dərs demirdi. O əvvəl uşaqlara ədəbi əsərlər və onların növleri haqqında müxtəlif suallar verdi. Sonra bədii əsərlərdən, onların janrından söhbət açdı. Bu haqda qisaca olaraq məlumat verdi "novellalarda" dayandı:

- Nədir novella? Hansı əsərə novella deyirlər?..

Hiss olunurdu ki, verilən cavablar müəllimi istənilən tərzdə qane etmirdi. Nehayət, o bize bir novella danışmağa başladı. Nə əsərin adını, nə də müəllifin adını söyləmədi. O, çox maraqlı bir ifadə tərzində, sanki bir aktyor kimi danışdı.

Mən də başqa uşaqlar kimi qulaq asırdım. Hekayə o qədər maraqlı idi ki, çölə zəngin nə vaxt vurulduğunu hiss etmədik, hətta zəngin çalmasına heysiləndik də. Ən çox peşman olan mən idim. Odur ki, müəllime ya-xınlaşış əsərin və müəllifin öyrənmək istədim. O, etirazını uca səsle bildirdi:

- Yox! Gerisini özünüz alın oxuyun! Onda bilərsiniz kimin əsəridir və adı da nədir. Bəli, novelladaki hadisələr ele bir yerdə qırılmışdı ki, əsərin nə ilə qurтарacağı məndə sonsuz maraqlı yaratmışdı. Görənən bu kimin əsəri olar? Həç müəllifin adını demədi. Kitabxanalara getdim, əsəri axtarmağa başladım. Kitabxanıcların novellaları istədim, müəllifini soruşular bilmədim. Beləliklə, özüm də bilmedən kitabxanaya bağlandım. Çok kitablar oxudum, lakin həmin novellaya rast gəlmədim. Nəhayət uzun illərdən sonra bir təsadüf nəticəsində axtardığım əsəri tapdım.

Bize "boş dərsdə" xoş ehval-ruhiyyə getirən bu əsər Fransanın tanınmış realist yazılıcısı Gİ DO Mopassanın novellalarından biri olan "Boyounbağı" əsəri idi. Mənə tanış olan və yarımcıq qalan novellani axıra kimi oxudum. Hekayəni kitabdan oxumaq daha maraqlı olur. Mən müəllifin başqa əsərini de maraqla oxudum. Onun hekayələri həcməc kiçik olsa da, qüvvətli təsir gücünə malik həyat hadisələrində bəhs edirdi.

Beləcə, əhvalatım burda bitdi və demek istəyirəm ki, məktəb həyatında "boş dərs" adlı bir ifadə də var. Lakin bu "boş dərs" həyatımızda unudulmaz izlər buraxan maraqlı xatirələr də ola bilər.

Rəna Neymətova

edilmiş xüsusi sayları çıxmışdır.

"Türk Yurdu" dərgisində türkdilli xalqların ictimai-siyasi həyatlarında baş verən hadisələr də münasibət bildirilmişdir. Dr. Hüseyin Tuncer yazmışdır ki, Azərbaycanda 20 yanvar 1990-ci ildə baş verən "Qanlı Yanvar" hadisəsi dərgidə öz əksini tapmışdır. Dərginin mart 1990-ci il sayı Azərbaycana həsr edilmiş, üz qabığında Azərbaycanın bayraqı göstərilmişdir.

"Türk Yurdu" dərgisi müasir dövrdə də Türk Yurduna xidmət ənənesini qoruyur. Hazırda dərginin sahibi Prof.Dr. Mehmet Öz, redaktoru Dr. Fahri Atasoydur. Dərgi Ankarda çap edilir. "Türk Yurdu" dərgisinin redaktoru Fahri Atasoy "Bir fikir və kültür dərgisi "Türk Yurdu"" (Türk Yurdu, Ocak 2016) məqaləsində dərginin keçidiyi yolu və fəaliyyəti belə dəyərləndirmişdir: "Türk Yurdu", 1911-ci ildən bəri 105 ildir Türkçülük həqiqətinə əsaslanaraq irəli sürülen fikirlərin mərkəzi olmayı davam etdirir. Hərəkət nöqtəsi və prioriteti, dünya üzərində Türk adı verilən gerçəklilikin özüdür. Bu gerçəklilikin insan, tərrix, kültür, dil, ədəbiyyat, coğrafiya, fəlsəfə, sənət, din, inanc, həyat kimi ölçüləri, elmi və fəlsəfi olaraq araşdırılmağa davam edilməkdədir. "Türk Yurdu", prioriteti Türkçülük olan bir fikir və kültür dərgisidir.

Beləliklə, 105 illik tarixi dövrü əhətə edən və Türk Yurdunun tarixi keçməsini, dilini, adət-ənənesini, mədəniyyətini, düşüncəsini mümkün olduğu qədər işıqlandıran "Türk Yurdu" dərgisi bütün türk xalqlarının ortaq dərgisi kimi tanınır. Buna görə də dərginin yaşadılmasında türk xalqlarının ümumi iştirakı lazımdır.

**Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru**

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütüvi İnformasiya
Vasitələrinin İnkışafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi
əsasında hazırlanıb.**